

GÜNEL SEYİDZADƏ
AMEA Naxçıvan Bölümü
E-mail: g_seyid@mail.ru

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ YONCA BİTKİSİ XƏSTƏLİKLƏRİNİN MƏHSULDARLIĞA TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

Məqalədə Naxçıvan Muxtar Respublikası şəraitində yonca bitkisinin məhsuldarlığını və keyfiyyatını aşırı salan xəstəliklərdən bəhs olunur. Bu xəstəliklərdən əsasən Qonur ləkə (*Pseudoperiza medecaginis*), Sarı ləkə (*Gloeosporium morianum*), Pas xəstəliyi (*Uromyces striatus*), Unlu şəh (*Erysiphe communis medicae*) və Leveillula taurica (*medicae*) yayılmışdır. Yonca əkinlərinin uzun müddət eyni yerdə qalmışdan sonra xəstəliklərin daha çox yayılmasına səbəb olur. Yonca əkinlərində xəstəliklərlə mübarizədə kimyevi preparatlardan istifadə olunması möqsədə uyğun deyil. Çünki bu preparatlar yonca bitkisinin yaş və quru kütləsində toplanaraq heyvanlar tərəfindən məmənsənilər ki, bu da məhsulun keyfiyyatının mönfi təsir göstərir. Bizim tədqiqatlarında bu xəstəliklərin müxtəlif perspektivləri yonca sortlarına vurduğu zyan hesablanmışdır və malum olmuşdur ki, yonca bitkisinin yarpaqları 80%-dak tökülmə bilər ki, bu da məhsuldarlığı 20%-ə qədər aşağı salır.

Açar sözlər: əkin yoncası, xəstəliklər, Qonur ləkə, Sarı ləkə, Pas xəstəliyi, Unlu şəh, məhsuldarlıq, mübarizə tədqiqatları.

Əkinçilik mədəniyyətinin yüksəldiyi, mineral və üzvi gübərlərdən səmərəli istifadə edildiyi bir dövrdə məhsuldarlığın yüksəldilməsi və istehsal olunan məhsulun keyfiyyatının yaxşılaşdırılması, xəstəliklərə davamlı sortların seçilməsi, onlardan seleksiya işlərində başlangıç material kimi möqsədöñüli istifadə edilməsi, həmçinin fermer təsərrüfatlarına elmi faktlara əsaslanan təsviyyələrin edilməsi aktual bir məsələ kimi gündəmə gəlmişdir [6, s. 14-18].

Xəstəliklər yoncanın məhsuldarlıq elementlərinə, o, çıxımına və məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Müxtəlif xəstəliklərdən zərər çəkmiş yonca sahəsində toplanan yonca toxumunun sapın keyfiyyəti aşağı, cüccartılırları zəif və bitki örtüyü seyrək olur [7, s. 22-24].

Yonca bitkisindən yüksək, keyfiyyətli, xəstəlik və ziyandevicilərə davamlı sortların alınması istiqamətində də bir çox işlər görülmüşdür. Bu bitkinin məhsuldarlığının yüksəldilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması yolunda başlıca rol bəcərmə aqro-teknikasının üzərinə düşür.

Hər bir kənd təsərrüfatı bitkisindən yüksək və keyfiyyətli məhsul almaq üçün əsas məqsəd elmi əsaslarla seleksiya işlərinin aparılmasıdır [2, s. 120-127; 4, s. 187-190]. Tədqiqatlar əsasən müəyyən edilmişdir ki, yonca bitkisine aşağıdakı xəstəliklər zərər vuraraq məhsuldarlığı xeyli aşağı salmışdır.

Qonur ləkə. Bu xəstəliyi *Pseudoperiza medecaginis* göbələyi tərodur. Demək olar ki, bütün yonca əkin rayonlarında geniş yayılmışdır. Bu xəstəlik dağətəyi rayonlarda, xüsusi olaraq, temperatur nisbətlə az, nəmli bir qədər çox olan yerlərdə dəha intensiv inkişaf edir. Havanın nəmliyi 96-98%, temperatur 8-12°C olduqda xəstəliyin nişanələri aydın nəzərə çarpmağa başlayır. Yavaş-yavaş yarpaqda, gövdə və paxlanın üzərində qonur-

sarımtıl və ya qəhvəyi-qara rəngli ləkələr görünür. Həmin ləkələr təxminən 0.5-3 mm diametra malikdirlər. Gələcək nəslin sporları da elə həmin ləkələrdə əmələ gelir. Xəstəlik orta dərəcədə və ya əksər olduqda yarpaqlar əvvəlcə saralır, sonra isə tökülməyə başlayır. Yarpaqların kütləvi suradə tökülməsi sahədən əldə olunacaq yaşlı kütlə məhsuluna daha çox mənfi təsir göstərir. Respublikamızda yoncanın bu xəstəliyi tutulması birinci yüksəm qədər baş verir. Belə ki, əzəm ilə yaz dövründə yağınlıqların nisbətən çox olmasından xəstəliyin suradə artmasını şərait yaradır və nəticədə yonca əkinlərində xeyli məhsul itkişinə səbəb olur. Elə yerlər də vəardir ki, orada qonur ləkə xəstəliyi erkən yazıda yox, hətta avqust ayında yonca əkinlərinin külli miqdarda zərər vurur. Qonur ləkə xəstəliyi çox yayıldığı zaman 35% yarpaq, 15% quru ot, 57% toxum və 10% zülal itkişinə səbəb olur. Xəstə bitki qalıqlarını sahədə qalması qonur ləkəni artırır [1, s. 17-21].

Sarı ləkə. Xəstəliyin tərcidici *Gloeosporium morianum* göbələyidir. Əsasən yarpağı, gövdəni və əzəm də toxum yolu xurdu. Xəstəlik zamanı yarpağın üzərində nərinc-sarı ləkələr əmələ gelir. Ləkələr üzərində aydın nəzərə çarpın nöqtəvarı göbələk sporları vardır. Xəstə yarpaqlar tədricən sağlamır və tökülmər. Göbələyin sporları yarpaqlar üzərində qışlayaraq, erkən yazda bitkiləri xəstələndirir. Göbələk yaz, yay və payızın əvvəllərində çox sürətlə artır, bir vegetasiya ərzində bir neçə dəfə nəsil artır. Sporların inkişafı isti və namlılık düz mütənasibdir. Əksinə, havanın nisbi rütubəti azaldıqda göbələyin coxalması nisbətən zəifləyir. Bu sahədə çalışan alimlərin tədqiqatları təsdiq edir ki, sarı ləkə xəstəliyi düşən sahələrdə yarpağın tərkibində azotun miqdarı 20% və daha çox azalır. Toplanan yaşlı kütlə və ot məhsulu, həmçinin onun keyfiyyəti əksinə suradən aşağı düşür.

Pas xəstəliyi. Xəstəliyin tərcidisi *Uromyces striatus* göbələyidir. Əsasən yarpağı, gövdəni və çıçək saplığını xəstələndirir. Əvvəlcə yarpaq, gövdə və çıçək salxını üzərində külli miqdarda xirdə sarı pas ləkələri, yayın axırlarında qış sporları əmələ gelir. Xəstəlik tərcidiciləri südleyən bitki qalıqları (xəstəliklər yoluymus) və yabanı yonçalar vəsatisilə artıraq yonca əkinlərinə yayılırlar. Xəstə bitkilər saralmağa başlayır və nəticədə onun tərkibində karbonhidrogenlərin və azotlu maddələrin miqdarı azalır, məhsuldarlıq əksinə suradən aşağı düşür.

Xarici ölkə alimlərinin tədqiqatları göstərir ki, pas xəstəliyi ilə şiddetli suradə yoluymus bitkilərin yem kimi istifadəsi əzəm heyvanların zəhərlənməsinə səbəb olur. İstι havada və yüksək nəmlikdə xəstəlik sürətlə artır. Pas xəstəliyi cavan bitkilərə daha çox mənfi təsir göstərir.

Unlu şəh. Xəstəlik *Erysiphe communis medicae* və *Leveillula taurica medicae* göbələkləri tərəfindən tərodur. Əsasən bitkinin yarpaqları, gövdəsi, ləçəkləri və paxlası bu xəstəliyə tutulur. Xəstəlik tutulan hissədə əvvəlcə ağıtmır, sonra isə tünd palçıq rəngində örtük, hamim örtükden isə yay və qış sporları əmələ gelir. Xəstəlik gündüz əksinə isti, gecə isə sarın olan şəraitdə daha sürətlə inkişaf edir. Quraqlıq dövründə dəha çox müşahidə olunur. Bu göbələk tərəfindən tərodilən xəstəlik, demək olar ki, yonca əkilən zonaların əksəriyyətində baş verir. Xəstəliyin şiddetli dövrü yayın ikinci yarısına təsadüf etdiyindən toxumluq üçün akımlı yonçalıqlara dəha çox zərər vurur. Unlu şəh xəstəliyi bitkinin böyüme və inkişafını longıdır. Xəstəlik zamanı ot məhsulu 50%, toxum məhsulu isə 20-25% azalır.

Təcrübələr Bioressurslar İnstitutunun təcrübə sahəsində suvarma şəraitində yerinə yetirilmişdir. Təcrübələrin qoyulmasında A.İ.Ivanovanın "İzuchenie kollekcii mnogoljetnykh kormovyx trav" metodikasına əsasən [5, s. 15-29], riazi hesablamalar B.A.Dospelcovun "Mətodiqa polovogo oplitya" [3, s. 217-259] metodikasına əsasən aparılmışdır. Tədqiqat işlərinə Azərbaycan ETƏF alımlı 8 (Şəbə yeli, Odlar yurdı, Yaz

çüçayı, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) perspektivli yonca sortları daxıl edilmişdir. Standart olaraq yerli Naxçıvan yoncası sortı götürülmüşdür.

Yonca bitkisinin yaşılı kütləsi da heyvanlar üçün yem kimi istifadə olunur və ya-xud da qurudularaq qu dövründə yem kimi istifadə edilir. Ona görə da yonca sahəsində zəhərlə funqisidlərdən istifadə etmək olmaz. Bizim əsas məqsədimiz xəstəliklərin yonca bitkisinin məhsuldarlığına vurduğu ziyanı təyin etmək olduğundan funqisidlərdən sırf tədqiqat məqsədi ilə istifadə olunmuşdur. Təcrübə variantında əldə edilmiş həm yaş həm də quru kütlə məhsulə hesablanğıdan sonra mahv (yandırılaraq) edilmişdir.


Xəstəliklərin yonca bitkisinin yaşılı və quru kütlə məhsuldarlığına vurduğu ziyanı hesablaşdırmaq üçün təcrübələr iki təkrarda, iki variantda qoyulmuşdur. Birinci variantda sort nümunələri yaza yonca bitkisinin inkişafına başlığı dövründə xəstəliklərin yayılma-masının qarşısını almaq və xəstəlikləri məhv etmək məqsədilə sahə funqisidlərdən istifadə edilmiş və bordo möhəllü ilə işlənilmişdir. Nəzarət variantında isə xəstəliklərə qarşı heç bir kimyəvi mübarizə tədbiri həyatə keçirilməmişdir. Ləklərdəki ot məhsuldarlığı metodikaya uyğun olaraq aparılmışdır. Belə ki, yaşı kütlə məhsuldarlığı 2 təkrarda hər təkrar 10 m^2 olaqla öyrənilmişdir. Hər sort nümunəsi ayrılıqda bıçılmış, yaşı və quru kütlə məhsuldarlığı hesablanmışdır. Bizim tədqiqatlarda bu xəstəliklərin müxtəlif perspekтивləri yonca sortlarına vurduğu ziyan hesablanmışdır və məlum olmuşdur ki, yonca bitkisinin yarpaqları 80%-dək töküla bilər ki, bu da məhsuldarlığı 20%-ə qədər aşağı salır. Göründüyü kimi müxtəlif xəstəliklərin yonca bitkisinin yaşı və quru kütlə məhsuldarlığına müxtəlif sortlarda müxtəlif cür təsir etmişdir.

Xəstəliklər yonca bitkisinin yaşı kütlə məhsuldarlığına təsirini aşağıdakı şəkildə göstərmüşdür. Sınaqdan çıxarılan sortlarda yaşı kütlə məhsuldarlığı təcrübə variansi ilə müqayisədə məhsul itkisinin orta hesabla 19,0% olduğu müəyyənləşdirilmişdir. Sortlар üzrə bu rəqəm 18-20% arasında dəyişmişdir. Bu təsir özünü Yaz çüçayı (18%), Ağstafa-2 (18,5%) və yerli Naxçıvan (18,6%) sortlarında daha az göstərmüşdür. Qalan sortlarda bu rəqəmlər müvafiq olaraq yaşı kütlə məhsuldarlığında 18,7-19,7% arasında dəyişmişdir (cədvəl 1).

Cədvəl 1
Xəstəliklərin yonca bitkisinin yaşı kütlə məhsuldarlığına təsiri, $\text{kq}/10\text{m}^2$

Sortun adı	Nəzarət variansi				Təcrübə variansi				Xəstəliklərin vurduğu zərər, %	Nəzarət variansi ilə müqayisədə fərqli $\text{kq}/10\text{m}^2$
	I-təkrar $\text{kq}/10\text{m}^2$	II-təkrar $\text{kq}/10\text{m}^2$	Cəmi, $\text{kq}/10\text{m}^2$	II-təkrradın orta, $\text{kq}/10\text{m}^2$	I-təkrar $\text{kq}/10\text{m}^2$	II-təkrar $\text{kq}/10\text{m}^2$	Cəmi, $\text{kq}/10\text{m}^2$	II-təkrradın orta, $\text{kq}/10\text{m}^2$		
Ağstafa-2	13,3	13,5	26,8	13,4	16,8	15	31,8	15,9	18,5	2,48
Ağstafa-1	7,8	13,3	21,1	10,55	13,3	11,9	25,2	12,6	19,7	2,08
Səba yeli	7,0	14,8	21,8	10,9	13,7	12,3	26,0	13,0	19,5	2,13
Yaz çüçayı	7,8	17,9	25,7	12,85	13,9	16,5	30,4	15,2	18,0	2,31
Yemçilik-16	9,2	12,5	21,7	10,85	12,5	13,5	26,0	13,0	20,0	2,17
Abşeron	11,0	18,4	29,4	14,7	19,9	14,9	34,8	17,4	18,7	2,75
Odlar yurdı	11,2	17,2	28,4	14,2	17,1	16,7	33,8	16,9	19,0	2,70
Aran	13,5	16,4	29,9	14,95	18,5	17,1	35,6	17,8	19,3	2,89
St. Naxçıvan	16,2	18,5	34,7	17,35	21,4	19,8	41,2	20,6	18,6	3,23

Xəstəliklərin yaşı kütlə məhsuldarlığına göstərdiyi təsir ətraflı surətdə tədqiq edilmişdir. Belə ki, təcrübə variantında bütün sortlar üzrə yaşı kütlə məhsuldarlığı, $15,8 \text{ kq}/10 \text{ m}^2$ olduğunu halda nəzarət variantında bu rəqəm $13,3 \text{ kq}/10 \text{ m}^2$ olmuşdur ki, bu da hər hektardan $2,5 \text{ t}$ az məhsul deməkdir (şəkil 1).




Şəkil 1. Xəstəliklərin yonca bitkisinin yaşı kütlə məhsuldarlığına təsirinin müqayisəli xarakteristikası, $\text{kq}/10 \text{ m}^2$.

Xəstəliklər yonca bitkisinin quru kütlə məhsuldarlığına təsiri özünü aşağıdakı şəkildə göstərmmişdir. Sınaqdan çıxarılan sortlarda quru kütlə məhsuldarlığı təcrübə variansı ilə müqayisədə məhsul itkisinin orta hesabla 19,3% olduğu müəyyənləşdirilmişdir. Sortlər üzrə bu rəqəm 18,3-20,2% arasında dəyişmişdir. Bu təsir özünü Yaz çüçayı (18,9%), Ağstafa-2 (18,7%) və Səba yeli (18,9%) sortlarında göstərmmişdir. Qalan sortlarda bu rəqəmlər müvafiq olaraq yaşı kütlə məhsuldarlığında 19,1-20,2% arasında dəyişmişdir (cədvəl 2).

Cədvəl 2
Xəstəliklərin yonca bitkisinin quru kütlə məhsuldarlığına təsiri, $\text{kq}/10\text{m}^2$

Sortun adı	Nəzarət variansi				Təcrübə variansi				Xəstəliklərin vurduğu zərər, %	Nəzarət variansi ilə müqayisədə fərqli $\text{kq}/10\text{m}^2$
	I-təkrar $\text{kq}/10\text{m}^2$	II-təkrar $\text{kq}/10\text{m}^2$	Cəmi, $\text{kq}/10\text{m}^2$	II-təkrradın orta, $\text{kq}/10\text{m}^2$	I-təkrar $\text{kq}/10\text{m}^2$	II-təkrar $\text{kq}/10\text{m}^2$	Cəmi, $\text{kq}/10\text{m}^2$	II-təkrradın orta, $\text{kq}/10\text{m}^2$		
Ağstafa-2	3,9	4,3	8,2	4,1	4,3	5,5	9,8	4,9	20,2	0,8
Ağstafa-1	2,8	3,9	6,7	3,4	3,5	4,5	8	4,0	19,8	0,7
Səba yeli	2,3	4,8	7,1	3,6	4,9	3,5	8,4	4,2	18,9	0,7
Yaz çüçayı	2,6	5,4	8,0	4,0	5,3	4,3	9,6	4,8	20,4	0,8
Yemçilik-16	3,1	3,9	7,0	3,5	4,1	4,3	8,4	4,2	19,2	0,7
Abşeron	3,5	5,3	8,8	4,4	4,8	5,6	10,4	5,2	18,7	0,8
Odlar yurdı	3,6	5,0	8,6	4,3	4,5	5,7	10,2	5,1	19,1	0,8
Aran	4,1	4,9	9,0	4,5	6,2	4,4	10,6	5,3	18,3	0,8
St. Naxçıvan	4,8	5,5	10,3	5,2	6,7	5,7	12,4	6,2	19,5	1,0

Xəstəliklərin quru kütlə məhsuldarlığına göstərdiyi təsir ətraflı surətdə tədqiq edilmişdir. Belə ki, tacruba variantında bütün sortlar üzrə quru kütlə məhsuldarlığı 4,9 kg/10 m² olduğu haldə, nəzarət variantında bu rəqəm 4,1 kg/10 m² olmuşdur ki, bu da hər hektardan orta hesabla 700 kg az məhsul deməkdir (şəkil 2).



Şəkil 2. Xəstəliklərin yonca bitkisinin quru kütlə məhsuldarlığına təsirinin müqayisəli xarakteristikası, kg/10 m².

Xəstəliklərə qarşı əsas mübarizə tədbirlərindən biri onlara qarşı davamlı sortların səpiniñin aparılması, agroteknik tədbirlərin vaxtından və düzgün yerinə yetirilməsidir. Agroteknik tədbirlərdən biri da yoncanın növbəli əkin zamanı yoncanın bir çox xəstəlikləri öz-özüne məhv olurlar. Vegetasiya ərzində aparılan becərmə işlərinin, xüsusilə, malamanın mühüm profilaktik əhəmiyyəti vardır. Yoncanın xəstəliklərinin yayılmasının qarşısını almaq üçün yeni səpiləcək yonca sahəsi ərazi cəhətdən köhnə yonca sahalarından 0,5-2 km aralıda yerləşdirilməlidir. Xəstəliklərin azalmasına təsir edən mühüm amillərdən biri da yonçalıqların və onların ətrafinin alaq otlarından təmizlənməsidir.

Yonca əkinlərində xəstəliklərlə mübarizədə kimyəvi preparatlardan (dərmanlardan) istifadə olunması məqsədə uyğun deyil. Çünkü bu preparatlar yonca bitkisinin yaş və quru kütlə məhsulunda toplanaraq heyvanlar tərəfindən mənimşənilir ki, bu da ətin keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də xəstəliklərin çox güclü yayıldığı əkinlər erkin biçilməli və sahədən çıxarılmalıdır ki, növbəti biçinlərdə bu xəstəliklər minimuma endirilsin.

ƏDƏBİYYAT

1. Quliyev Ə., Hüseynov S. Yonca. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1986, 77 s.
2. Vavilov N. İ. Zákony eştəstvennogo immunitetata rastenij k infekcionnym zabolевaniyam. T. II. L.: Nauka, 1967, 347 s.
3. Dospekhov B.A. Metodika polevogo opыта. Moskva: Agropromizdat, 1985, 351 s.
4. Dokudovskaya N.A. Vrediteli lyuçerny i mery borby s nimi v Moskovskoy oblasti / Zaščita kormovyx kultury ot vrediteley, bolezney i sorňakov. Moskva: Kolos, 1980, 250 s.
5. Ivanova A.I. Metodicheskie ukazaniya po izucheniju kollekcii mnogoljetnykh kormovyx trav. Leningrad, 1979, 42 s.

6. Karavanskiy N.C. Zadachi nauchnykh issledovanij po zaščite kormovyx kultury ot vrediteley i bolezney / Nauchnye trudy VASCHNIL: Zaščita kormovyx kultury ot vrediteley, bolezney i sorňakov. Moskva: Kolos, 1980, 98 s.
7. Karavanskiy N.C. Zaščita lyuçerny ot vrediteley i bolezney. Moskva, 1990, 54 s.

Gunel Seyidzade

ИЗУЧЕНИЕ ВЛИЯНИЯ БОЛЕЗНЕЙ НА УРОЖАЙНОСТЬ ЛЮЦЕРНЫ В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В условиях Нахчыванской Автономной Республики люцерна поражается многими болезнями, некоторые из них причиняют значительный ущерб. В автономной республике в основном распространены следующие болезни люцерны: бурая пятнистость листьев, желтая пятнистость, мучнистая роса, ржавчина. Возделывание этой культуры на одном месте в течение нескольких лет создает условия для накопления возбудителей и сильного развития болезней, что влияет на количество и качество люцернового корма. Борьба с болезнями затрудняется тем, что все растения люцерны используются на корм животным и вследствие этого нельзя применять химические средства при сильном ее поражении болезнями. Выясено, что болезни могут вызывать опадение листьев растений на 80% и снижать урожай корма на 20%, одновременно ухудшая его качество.

Ключевые слова: люцерна посевная, болезни, бурая пятнистость, желтая пятнистость, мучнистая роса, ржавчина, урожайность, меры борьбы.

Gunel Seyidzadeh

STUDY OF THE EFFECT OF DISEASE ON THE ALFALFA YIELD IN THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

In the Nakhchivan Autonomous Republic, alfalfa is affected by many diseases, some of which cause significant damage. The autonomous republic is mainly affected by the following diseases of alfalfa: brown leaf spot, yellow spot, powdery mildew, rust. Cultivation of this culture in one place for several years creates conditions for accumulation of pathogens and a strong development of diseases, which affects the quantity and quality of alfalfa food. The fight against diseases is complicated by the fact that the whole alfalfa plant is used for animal feed and as a consequence, it is impossible to use chemical agents in case of severe disease damage. It is found that the disease can cause the leave fall up to 80% and reduce the yield of feed by 20%, while worsening the quality of alfalfa food.

Keywords: *Medicago sativa*, diseases, leaf blotch, yellow spot, powdery mildew, mildew, yield, measures of struggle.

(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərəfindən təqdim edilmişdir)